



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bir sıra dəyişikliklər edilmişdir.

Yeni dəyişikliklərə əsasən, ƏDV ödəməkdən azad olunmuş bəzi fəaliyyət sahələri üçün nəzərdə tutulan vergidən azad olunma müddətləri artırılmış və bundan başqa yeni fəaliyyət sahələri də əlavə olunmuşdur. Belə ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 5 il müddətinə, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 5 il müddətinə və siyahısı təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə vergi ödəməkdən azad olunmuş, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedicisi sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı fəaliyyət sahələri isə vergi ödəməkdən azad olunmuş fəaliyyət sahələrinin siyahısına əlavə edilmişdir.

Bununla yanaşı, dəyişikliklərə əsasən idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilmişdir (fiziki şəxsin fərdi istehlakı üçün 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalının aksizdən azad olunması nəzərə alınmaqla).

Digər bir dəyişikliklə isə istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksizli malların siyahısına əlavə edilmiş və bu mallar

